

Göydən gələn pak sevgi barədə...

Həzi Həsənli ilə bir fikri bölüşdüm

Cox qəribədi. Hər kəs öz arşını ilə ölçür həyat gerçəkliliklərin. Hər kəs də öz ölçüsünü ən ədalətli və ən dəqiq sayır və hər kəs də yeri, göyü günahkar çıxarmağa çalışır. Xüsusilə söz adamları, elə mənim özüm də əlim hər yerdən üzüləndə ümidi, inamım daşa dəyəndə özümdən, ruhumdan doğma bildiyim üstüme soyuq su atlığı anda yeri, göyü qınayıram. Yer üzünü yaşamaq üçün lazımsız, imkansız, şəraitsiz, göy üzünü elçatmaz, ünyetməz elan edirəm. Bax, onda da ruhun səri simi dilənir və məni çəkib aparır Sözün qapısına.

Bu dəfə də belə oldu və Sözün qapısında mən layihəmə uyğun olaraq qədim dostlarımdan, köhnə kişilərdən olan Həzi Həsənli ilə qarşılaşırıam. Onun "Siz, ey sevdiklərim..." kitabını alıram əlimə. Heç bir məqsəd də, məram da öncədən içimdə qərarlaşdırmadan açıram kitabı. Və qarşılaşığım şeirin adı "Ay Tanrı" olur. Bu, zənnimcə təsadüf deyil. Bu, mənim inancımın ünvanıdır. Belə də olmalı idi. Çünkü göydə Allahımı, yer üzündə isə Tanrı, sevdiyim qədər, güvəndiyim qədər kimsəni sevmədim və güvenmədim. Odur ki, birnəfəse şeirin adının havasında qədim kişilərdən olan şair qardaşım Həzi Həsənlinin söz dünyasına üz tuturam. Misraları piçilti ilə içimdə təkrarlayıram. Sonra hava kimi ciyərlərimə çəkirom. Həzi deyir ki:

**Bu gözəlim yer üzündə,
Ömür sürdüm hər üzündə.
Qoşalılmış zər üzündə
Yekəm, ay Tanrı, ay Tanrı.**

Bu onun özü barəsindəki inamının, özünəgəvəninin diktəsidir. Bunu təbii sayıram və düşünürəm ki, bəlli olan həqiqəti, yəni yer üzündəki insanların hamisinin fərqi olduğuna həm elmi əsaslarla, həm də həyat gerçəkliliyi ilə bələd olduğunu görə, Həzinin də bu dünyada yek olduğuna şübhəm yoxdur. Çünkü Allah hər kəsi tek yaradıb. Riyazi yanışma ilə ifadə eləsem, hər kədən dünyada bir nüsxədi. Ve onun öz təkliyini qabartması təkcə özü-nəvurğunluq yox, həm də özünün

tək keçdiyi, yaşadığı yoldan, ömrən danişmaqdı. Bunu da Həzi Həsənli edibdir. Mən də bax, onun bu ovqatını elə həmin an özüm köçürtdüyümdən təkliyimlə kimsənin barışmadığını, hesablaşmadığını, qəbul etmediyini bir ağrı kimi, ürəyimin bir sızılışı kimi dilə getirirəm. Demek isteyirəm ki, bu halımla, bu sevgimlə sayılmadım. Heç sayılımaq nədi, ona yaxın məsafəyə də buraxılmadım. Bu da içimin ağrısını söze çevirdi:

**İşıqlı - deyib and içdim
Saçlarına ilişdim...
Onu Allah bilmışdım...
Saymadı bəndə məni...**

Yəqin ki, Allahın öz bəndəsini görməməsi, saymaması fikri ilə kimlərse razılaşmayacaq. Mən də onlara qarşı aqressiv, necə deyərlər, inkar edici mövqə tutmuram. Çünkü hamı kimi mən də bilirom ki, dünyada hər şeyi Yaradan, hər şeyin yerini də bilir, mahiyətini də. Amma onun məlekələri, onun seçib öne çıxardıqları bəzən bəndələrini, yəni aşiqlərini, sevənlərini görmürlər və yaxud da etinasızlıq göstərib saymırlar. Baxmayaq ki, onlar da Allähin qarşısında bəndə qədər, hələ bəlkə də ondan bir az artıq məsuliyyət daşıyırlar. Cavabdehlik hissini yaşıyırlar. Ən azından ona görə ki, sevgini verən Allahdı. Allahın verdiyinə etinasızlıq, sayqısızlıq isə heç də xoş hal deyil.

Bunu Həzi də kifayət qədər yaşıb bildiyindən o da həm mənim qədər, həm də məndən artıq bir şəkildə milyon ildi ki, geldiyi yolun, kökləndiyi qiblənin ona yaşıtdıqlarını her kəsə çatdırmağın vacibliyini qərarlaşdırır. Görür ki, özü deməsə, özü bəyan etməsə, kimsə onun əvəzinə bunu deməyəcək və Tanrı da onun qarşısında təklənen bəndəsinin çəkdiklərinə yumşaq deşək, sabırə göz qoyacaq, yuxarıdan izleyəcək. Bunu bildiyindən susmur Həzi Həsənli. Yazır ki:

**Milyon il bəkledin məni,
Qiblənə köklədin məni,**

**Ruhumla təkledin məni,
Təkəm, ay Tanrı, ay Tanrı.**

Əslində ruhu ilə tək qalmaq, mənə görə bu dünyada birmənali şəkildə haqqə qovuşmaqdı, dərgahın qarşısında, çevrəsində olmaqdı. Bu, hər adama nəsib olmur. Amma bir gerçəklilik də var ki, sən ora sevginlə, sayqınla, necə deyərlər uğ-



uça, yüyüre-yüyüre gedəsən, bir də var ki, ağrısından, acidan, həsrətdən, çəkdiklərindən baş götürüb tərkidünya olasan.

Bəndələr içində tek qalasan. Adamlar arasında yalqızlaşış sözün birbaşa mənasında bir görünməzliyə çevriləsən. Deməli, Həzi Həsənli də ruhu ilə tək qalır və dirlənməye məcbur olanda mən də ona qoşuluram. Və deyirəm ki:

**Dizim yeri yaladı...
Əlim göyü daladı.
İçim səssiz uladı -
Saymadı bəndə məni...**

Bəli, içimin ağrısı da, dilimin lalığı da, baxışlarımın dumanı da, xəyallarımın perikliyi də, xatirələrimin əlcətməzliliyi da, bir sözə, sevənin, sevmək üçün doğulanın, sevgi əzabına məhkum olanın nələr yaşaya biləcəyi mümkündürsə, ondan da artıq bir yaşamın içində qovrula-qovrula əlim göyün ətəyini, dizlərim yeri yayılır.

Etdiyim dualar hələ ki, Allahıma doğru yol gedir... Etdiyim dualar hələ ki, sənin qapından, pəncərəndən içəri keçə bilmir. Özü də günündən,

saatindan, gecəsindən, gündüzündən asılı olmayıaraq. Çünkü mənim üçün NƏFƏS olan birinin yalnız susmağı sonuncu ümid yeridi və yalnız o ümid teli hələ ki, saxlayır məni.

Eyni halın başqa bir ucunda Həzi Həsənli də öz duygularını, öz isteklərini, öz arzularını, dualarını gecə-gündüz bilməden içində göyərdib, içinde süsləyib, düşünüb və inanıb ki, onun paklaşması mütləq Tanrıının diqqətini çəkəcək. Amma sonda səbri çatmayıb. Çünkü artıq o səri simə köklənibdi. Deməli, mahnı sona kimi ifa olunmalıdır. Həzinin şeirinin bax, bu, son bəndi kimi:

**Gecə və gündüz etmişən,
Nə etmişən, düz etmişən.
Gör neca təmiz etmişən,
Pakam, ay Tanrı, ay Tanrı.**

Mən də onun paklığını qəbul edirəm və inanıram. Və elə o inamlada, o inacla da üz tutduğum Allahıma və Sənə tekrar öz yaşamımı piçildəməyə çalışıram. İsteyirəm ki, nə çəkdiyimi, nədən çəkdiyimi və necə çəkdiyimi piçilti ilə də olsa çatdırıım Allahıma və Sənə. Baxmayaq ki, məni bəndə saymırıñız:

**Qala ürəyim, hönkür
Gör ruhun necə çökür!..
Üstünə ələm tökür -
Saymadı bəndə məni...**

Bəli, yer üzündə axtardıqlarımız, aradıqlarımız o zaman bizi sevindirir, bizə doğma və şirin olur ki, biz onun üçün nə axtarışlardan, nə mücadilələrdən doymuruq, yorulmuruq. Biz hərəmiz öz yerimizdə, öz dayandığımız nöqtədə yerlə, göyle təmas qurmağa çalışırıq. Mənə görə bu təmas o zaman alınır ki, onun şah dammari, onun əsas hüceyrələri Sevgidən ibarət olur. Elə tək, yek və pak olduğunu deyən Həzi Həsənli də, bəndə sayılmayan mən də bu sevginin təkə işiğində deyil, həm də özündə mövcuduq. Bizim sevgimiz göy üzündən gəlib. Və bizi də göy üzünə apara-caqdır.

Əbülfət MƏDƏTOĞLU